

# Davamlı inkişaf:

# Təhlükəsizliyin təminatı

**Davos İqtisadi Forumu elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycanı MDB məkanında birinci yerə, dünya miqyasında isə ikinci yerə layiq görüb**

**Bu** gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğunu neft strategiyasının uğurlarını yaşayır. Qaz ehitiyatları 1 trilyon kubmetr-dən çox olan "Şahdəniz" qaz kontraktı üzrə saziş bağlanılıb. Xəzər dənizini Qara dənizlə birləşdirən yeni bir ixrac marşrutu - Bakı-Supsa neft kəməri tikilib.

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin uğurlu icrası Azərbaycanı dünyada həm də qaz ölkəsi kimi tanıdır. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sistemində daxil olub. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb və bununla da Cənub Qaz Dəhlizli layihəsinin reallaşdırılması istiqamətinə tarixi addım atılıb.

Dövlətimizin başçısı İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən "Azərbaycanın vahid və dayanıqlı dünyada rolü" sər-lövhəli məqaləsində də Cənub Qaz Dəhlizinin perspektivlərində etraflı bəhs edilib. Bildirilir ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan Cənub Qaz Dəhlizli layihəsinin həyata keçirilməsine nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsinə dəyişəcək.

Layihənin ikinci hissəsi - Cənubi Qafqaz Boru Kəməri də artıq istismara verilib. Azərbaycanı Gürcüstəndən keçərək Türkiyə ilə birləşdirən bu kəmərin uzunluğu 691 kilometr təşkil edir. Layihənin üçüncü hissəsi-Trans-Anadolu Boru Kəməri Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq Türkiyənin qərb sərhədində qədər davam etməklə, uzunluğu 1850 kilometr



təşkil edir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdırıran bu boru kəməri Türkiyə-Gürcüstən sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanistan sərhədində isə Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşib. Dördüncü hissə isə Trans-Adriatik Boru Kəməridir (TAP). Bu kəmərin uzunluğu 878 kilometrdir. Tikitisinin 90 faizdən çoxunun başa çatdığı həmin layihə əsasında qaz kəməri Yunanistandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaq.

Göründüyü kimi, ölkə Prezidenti enerji təminatına strateji sahə kimi yanaşır. Bununla da ölkə üzrə elektrik enerjisinin ümumi istehsal hacminin ehtiyat gücü digər ölkələrlə müqayisədə kifayət qədər çoxdur. Göstəricilər onu deməyə əsas verir ki, bu sahə üzrə artım tempinin 2020-ci ilədək, yəni ölkədə elektrik enerjisinin istehsal gücü ümumilikdə 5122 MWh-a çatana qədər davam edəcək. Lakin Strateji Yol Xəritəsində bu barədə qeyd edilib ki, 2009-cu ildən bəri pik vaxtlarda yüksəlmə səviyyəsinin yüksək temple artması hesabına növbəti illərdə elektrik enerjisinin istehlakının da böyük həcmdə artacağı gözlənilir. Mütəxəssislərin hesablaşmalarına əsasən, növbəti 5-10 ildə təhlükəsiz enerji təchizatını təmin etmək məqsədilə əlavə 1000 MWh istehsal gücünün yaradılması üçün ciddi investisiya qoyulmasına zərurət yaranacaq.

Təhlillər göstərir ki, ölkənin enerji təminatı sisteminin daha da gücləndirilməsi prioritətdir. Nəzərə alsaq ki,

Azərbaycan iqtisadiyyatında növbəti illərdə iqtisadi artım tempinin sürətlənəcəyi proqnozlaşdırılır, eyni zamanda, ölkəmiz uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstən, İran və Türkiyəyə elektrik enerjisi ixrac etməklə yanaşı, Yunanistana, həmçinin analoji olaraq Gürcüstən, Türkiyə və Bolqarıstandan tranzit keçməklə Ruminiya və Macarıstanda da elektrik enerjisinin nəqlinə başlayıb, paralel olaraq elektrik enerjisinə tələb də aratacaq.

Dövlətimizin başçısı İlham Əliyev Vüqar Əhmədovu "Azerişq" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə teyin olunması ilə əlaqədar qəbul edərək bildirmişdir ki, Davos Dünya İqtisadi Forumu bu sahədə görülmüş işlərə çox yüksək qiymət verib. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb, dünya miqyasında isə ikinci yerəydi. Azərbaycan bu göstəriciye görə ən inkişaf etmiş ölkələri qabaqlayıb. Elektrik enerjisinin istehsalının və planlaşmasının əsas məqsədi onun müəssisəyə və vətəndaşa çatdırılmasıdır. Cənab İlham Əliyev bu uğurların fonunda onu da qeyd edir ki, biz əldə edilmiş uğurlarla kifayətlənə bilmərik: "Həm "Azerenerji", həm də "Azerişq" qarşısında çox böyük vəzifələr qoyulub. Əminəm ki, bu vəzifələr ardıcılıqla icra ediləcək və beləliklə, elektrik enerjisi ilə təminat daim yüksək səviyyədə olacaqdır."

 **Mənsumə Babayeva,  
"İki sahil"**